

# YASAMAL RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI

**Məişət zorakılığından zərərçəkmiş şəxs:** \_\_\_\_\_ (ad, soyad, ata adı) \_\_\_\_\_ qızı tərəfindən

Ünvan: \_\_\_\_\_

Əlaqə telefon nömrəsi: \_\_\_\_\_

## Ə R İ Z Ə

(qısamüddətli mühafizə orderinin verilməsi barədə)

Hörmətli \_\_\_\_\_.

Size müraciət etməyimin səbəbi mütəmadi olaraq ərim \_\_\_\_\_ tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalmağım və dövlətdən müdafiə olunma xahişimlə əlaqədardır.

Belə ki, həyat yoldaşım \_\_\_\_\_ ilə mən \_\_\_\_\_-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşuq. Həmin nikahdan bir övladımız var: \_\_\_\_\_-cu il təvəllüdlü Asiyə adında qız uşağı.

Birgə yaşayış dövründə həyat yoldaşım mütəmadi olaraq məni döyür, təhqir edir, evdə bağlı şəraitdə ac-susuz saxlayır, polisə və məhkəməyə şikayət etdiyim təqdirdə isə əvvəlcə üzr istəyir, lakin sonra evdə olanda məni nalayiq sözlərlə təhqir edir, qızımızın gözü qarşısında məni döyür və öldürəcəyi ilə təhdid edir. Mən illər boyu ailəmin dağılmaması və uşağımın atasız böyüməməsi üçün mənə qarşı edilən bütün fiziki, mənəvi və iqtisadi zorakılıq hərəkətlərinə dözmüşəm. Lakin artıq dözmək fikrində deyiləm, çünki ərim qızımızı da döyür və mən uşağı qoruya bilmirəm.

Qeyd edirəm ki, hal-hazırda \_\_\_\_\_ oğlu ilə nikahımın pozulması üçün məhkəməyə müraciət etmək fikrindəyəm, ərim də bunu bilir; bu səbəbdən də mənə təhdid mesajları yazaraq öldürməklə hədələyir.

Bu xüsusatları nəzərə alaraq hesab edirəm ki, \_\_\_\_\_ oğlunun mənə və uşağıma qarşı etdiyi zorakılıqlardan qorunmaq üçün qanunvericiliyin tələblərinə əsasən, mən və qızım qısamüddətli mühafizə orderi ilə təmin olunmalıyıq.

Belə ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır.

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun 5.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı olduqda dövlət (onu təmsil edən yerli icra hakimiyyəti orqanı) **zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsini təmin etməlidir.**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri

olmadıqda şikayətlərə baxılma” Qaydasının (bundan sonra “Qaydalar” adlandırılacaq) 3.1-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı şikayətə 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir.

Qaydaların 5.1-ci bəndinə əsasən, **məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafələri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir.** Qaydaların 5.2-ci bəndinə əsasən, **müraciət edilən vaxtdan 24 saat keçənədək, zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərərçəkmiş şəxsə 30 (otuz) gün müddətində qısamüddətli mühafizə orderi verilir.**

Bildiyiniz kimi, bu müddət ərzində rəhbərlik etdiyiniz dövlət qurumu qərar qəbul edən orqan kimi verilmiş xəbərdarlığın icrasına nəzarət etməlidir. Nəzarətin forması Qaydalarda göstərilmişdir. Belə ki, Qaydaların 5.3-cü bəndinə əsasən, **məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən nəzarət edilir. Xəbərdarlığın icrasına nəzarət məişət zorakılığı törətmiş şəxsin hərəkətlərinin diqqət mərkəzində saxlanması, habelə onunla və zərərçəkmiş şəxslə söhbətlərin aparılması formasında həyata keçirilir.**

Yuxarıda qeyd olunanları nəzərə alaraq və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun və eləcə də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma” Qaydasının tələblərini rəhbər tutaraq, Sizdən

### **XAHİŞ EDİRƏM:**

Məişət zorakılığından zərərçəkmiş şəxslər olaraq mənə və \_\_\_\_\_-cu il təvəllüdü \_\_\_\_\_adlı uşağıma 30 gün müddətinə qısamüddətli mühafizə orderi verilsin. Həmin orderdə heyat yoldaşım, hazırda \_\_\_\_\_ ünvanında qeydiyyatda olan \_\_\_\_\_ oğluna yazılı xəbərdarlıq edilməklə, onun mənə qarşı təkrar məişət zorakılığı törətməsi, məni axtarması, mənə yaxınlaşması, mənimlə söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, məni hər hansı formada təqib etməsi, mənə zəng etməsi, mesaj və ya hər hansı elektron vasitələrdən istifadə edərək məktub və ya ismarıq yazması, mənə narahatlıq gətirən digər hərəkətləri etməsi qadağan edilsin, həmçinin qısamüddətli mühafizə orderinin icra edilməməsinə görə məsuliyyət izah edilsin.

#### **Qoşma:**

Şəxsiyyət vəsiqəsinin surəti

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti

Nikah haqqında şəhadətnamənin surəti

**İMZA:** \_\_\_\_\_qızı, məişət zorakılığından zərərçəkmiş şəxs

**Tarix:** \_\_\_\_\_